

UOT 546.86.87+546.65.2

**Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub>S<sub>z</sub> ÇOKKOMPONENTLİ BƏRK MƏHLULLAR ƏSASINDA  
MATERIALLARIN SİNTEZİ VƏ TERMOELEKTRİK XASSƏLƏRİ**

K.L. Şirinov<sup>1</sup>, D.S. Əjdərova<sup>2</sup>, Ö.M. Əliyev<sup>2</sup>, V.M. Rəhimova<sup>2</sup>

<sup>1</sup>Azərbaycan Dövlət Pedaqoji Universiteti

AZ1001 Bakı, Ü.Hacıbəyov küç.34; e-mail: kindteacher2010@mail.ru

<sup>2</sup>AMEA-nın akad. M. Nəğıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu  
AZ 1143, Bakı, H.Cavid pr., 113; e-mail: kqki@kqki.science.az

Redaksiyaya daxil olub 02.11.2018.

Fiziki-kimyavi analiz metodları əsasında Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub>S<sub>z</sub> çoxkomponentli bərk məhlullar sintez olunmuş və onların geniş temperatur intervalında elektrofiziki xassaları tədqiq olunmuşdur. Müvafiq edilmişdir ki, tədqiq olunan materiallar yüksək termoelektrik xassalarını malikdirlər. Tərkibi Bi<sub>1.88</sub>Sb<sub>0.06</sub>Nd<sub>0.06</sub>Te<sub>2.82</sub>Se<sub>0.18</sub> olan bərk məhlulun termoelektrik effektliyi Z=3,52·10<sup>3</sup> K<sup>-1</sup> təşkil edir.

**Açar sözlər:** bərk məhlul, termoelektrik xassalar, elektrik keçiriciliyi, termo-e.h.q.; istilik keçiriciliyi termoelektrik effektiviliyi

DOI: <https://doi.org/10.32737/2221-8688-2018-4-564-569>

## GİRİŞ

Məlumdur ki, stibium və bismutun telluridlarından ibarət olan sistemlərdə qeyri-mahdud hələləmə sahəsi müşahidə olunur. Bunun səbəbi hər iki telluridin tetradimit Bi<sub>2</sub>Te<sub>3</sub>S quruluş tipində kristallaşması, yaxın əməni temperaturuna malik olmaları, eyni kimyavi rabitə tipi və yaxın ion radiuslarına malik olmalarıdır [1–3]. Bu materiallər termoelektrik xassələr olub, 77–620 K temperatur intervalında tətbiq olunurlar. Bu materiallər soyuducu və temperaturu stabillaşdırıcı cihazlardır, həmçinin termogeneratorlarda işlədirilir [2–4].

Bi<sub>2-x</sub>Sb<sub>x</sub>Te<sub>3</sub> bərk məhlulları laylı quruluşa malik olduğunu görə onlarda son illərin tədqiqatları nəticəsində topoloji izolyatorluq xassası təpilmüşdür. Bu isə öz növbəsində göstərilən materialları galacakdır.

## TƏCRÜBİ HİSSƏ

Başlanğıc material kimi 99.999% təmizliyə malik Sb, Bi və Te-dan, 99,97% təmizliyə malik Nd və Yb-dan və xüsusi təmiz

markalı küükürd və selendən istifadə olunmuşdur. Məlumdur ki, nadir torpaq elementlərinin koordinasiyası ədədi xalkogenid

birləşmələrində 6-dan 9-a qədər dayışır və Sb(Bi) kimi müxtəlif həndəsi vəziyyətlərdə yerləşir [8]. Bu baza Bi<sub>2</sub>Te<sub>3</sub> birləşməsinə bismutun stibiumla, stibiumun bir hissəsinə Nd və ya Yb-la əvəz etməyi imkan verir. Alınacaq materialın qadağan olunmuş zonasının enini ( $\Delta E$ ) artırmaq məqsədilə Te-ub bir hissəsi S və Se-lə əvəz olunmuşdur. Beləliklə, Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub> və Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub>S<sub>z</sub> tərkibli çoxkomponentli bərk məhlul sintez olunmuşdur, burada x, y və z-in qiyməti  $0 < y+z < 0.9$ ,  $0 < x < 0.6$  intervalında dayışır.

K.L. ŞİRİNOV və b.


565

Materiallər istiqamətlənməsi kristallaşma variantlarından olan vertikal zonal tarazlaşdırma metodu (Bricman –Stobkaryer metod) ilə sintez edilmişdir. Bu metod bir neçə monokristallik blokdan ibarət olan nümunələr almaq imkan vermişdir. Uzunluğu 100–120 mm və diametri 6–8 mm olan kristallardan elektrofiziki tədqiqatlar üçün uzunluğu 10–15 mm olan nümunələr kəsilmişdir.

Elektrik, istilik keçiriciliklərinin və termo-e.h.q.-nın əmsalının temperatur asılılıqları tədqiq olunmuşdur. Bütün fiziki ölçmələr sabit cərəyanə aparılmışdır.

## TƏCRÜBƏLƏRİN NƏTİCƏLƏRİ VƏ ONLARIN MÜZAKİRƏSİ

Elektrik keçiriciliyi termo-e.h.q. və yinin temperatur asılılıqları 1-ci şəkildə istilik keçiriciliyi 300–450 K temperatur verilmişdir. Elektrik keçiriciliyi intervalında ölçülənmişdir.




Şəkil 1. Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub>S<sub>z</sub> bərk məhlullarının elektrik keçiriciliyinin temperatur asılılıqları: 1 – Bi<sub>1.₸₈</sub>Sb<sub>₀.₀₆</sub>Nd<sub>₀.₀₆</sub>Te<sub>₂.₸₂</sub>Se<sub>₀.₁₈</sub>; 2 – Bi<sub>1.₸₈</sub>Sb<sub>₀.₀₆</sub>Yb<sub>₀.₀₆</sub>Te<sub>₂.₸₂</sub>Se<sub>₀.₁₈</sub>; 3 – Bi<sub>1.₸₈</sub>Sb<sub>₀.₀₆</sub>Te<sub>₂.₂₀</sub>Se<sub>₀.₁₅</sub>; 4 – Bi<sub>1.₸₈</sub>Sb<sub>₀.₀₆</sub>Gd<sub>₀.₀₆</sub>Te<sub>₂.₸₂</sub>Se<sub>₀.₁₈</sub>.

Şəkildən görüldüyü kimi, temperatur artıqca σ-nın qiyməti azalır. Aşağı keçiricilik sahəsində yüksəkściyicilərin qatılığı tədqiq olunan materiallarda praktiki olaraq temperaturdan asılı deyil. Ona görə də elektrik keçiriciliyinin temperatur asılılığı yürtüklüyündən temperatur


asılılığı ilə təyin olunur. Yürtüklüyün temperatur asılılığı isə temperatur artıqca azalır.  $I(\sigma(T))$  ayırlarının yəhəndə bərk məhlulun əmələ gəlməsindən istirak edən ovzələcisi atomların sayı artıqca azalır.

Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>Se<sub>y</sub>S<sub>z</sub> bərk məhlulla-

rında temperatur artıqça aşqar sahəsində termo-müxtəlif temperaturlarda maksimuma qatıldıqdan e.h.q.-nın qiyməti artır, tərkibdən və sonra azalır (şək.2). Yükdəyiçilərinin qatlılığından asılı olaraq



Şəkil 2. Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub> bərk məhlullarında termo-e.h.q.-nın temperatur asılılıqları.  
1 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Nd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>; 2 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Yb<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>; 3 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Te<sub>2,20</sub>Se<sub>0,1</sub>S<sub>0,1</sub>;  
4 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Gd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>.




Şəkil 3. Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub> bərk məhlullarının istilik keçirmələrinin temperatur asılılıqları. 1 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Nd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>; 2 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Yb<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>; 3 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Te<sub>2,20</sub>Se<sub>0,1</sub>S<sub>0,1</sub>; 4 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Gd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>.

Yükdəyiçilərin qatlığı yaxın olan nümunələrin termo-e.h.q.-nın temperatur asılılıqlarının müqayisəsi göstərir ki, termo-e.h.q.-nın maksimum qiymətinin temperaturu bərk məhlulda əvəzəlmədə iştirak edən atomların sayı artıqça artır.

Tam istilik keçirmənin temperatur asılılıqları şəkil 3-də verilmişdir. Göründüyü kimi, 300-450 K temperatur intervalında  $\alpha$ -nın dayışma xarakteri aşqar zonasında temperatur asılılıqlarından fərqlənir və temperatur artıqça azalır.

Bu azalma fononların qəfəsin istilik dalğalarının sepişməsinin artması ilə əlaqədardır.



Şəkil 4. Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub> bərk məhlullarında termoelektrik effektiviliyinin temperatur asılılıqları. 1 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Nd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,09</sub>S<sub>0,09</sub>; 2 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Yb<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>; 3 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Yb<sub>0,06</sub>Te<sub>2,20</sub>Se<sub>0,20</sub>; 4 - Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Gd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,18</sub>.

Göründüyü kimi, tərkibin Bi<sub>1,88</sub>Sb<sub>0,06</sub>Nd<sub>0,06</sub>Te<sub>2,82</sub>Se<sub>0,09</sub>S<sub>0,09</sub> olan material məvcud termoelementlərlə müqayisədə yüksək effektivliyə ( $Z=3.52 \cdot 10^3 \text{ K}^{-1}$ ) malikdir.

Temperatur artıqça Z-in qiyməti azalır və göstərildikdən tərkib üçün 500 K-də Z=2.12·10<sup>3</sup> K<sup>-1</sup> təşkil edir. Qeyd etmək lazımdır ki, effektivliyin maksimum qiyməti x,y və z-in (əvəzlayıcı komponentlərin) qiyməti artıqça azalır. Ona görə də verilmiş temperatur intervallı üçün materialın termoelektrik effektivliyinin optimallaşdırılmasında yalnız bərk məhlulların tərkibinin variasiyasından yox, həm də yükdaşıyıcıların qatlığının dayışdırılması variantından istifadə etmək olar.

**ƏDƏBİYYAT**

- Свечникова Е.Е., Нихезина И.Ю., Коржуев М.А. Термоэлектрические свойства кристаллов Bi<sub>2</sub>Te<sub>2.7</sub>Se<sub>0.3</sub>. // Неорган. Материалы. 2011, т. 47, № 12, с. 1442–1446.
- Степанов Н.П., Калашников А.А., Улашкевич Ю.В. Оптические функции кристаллов твердых растворов Bi<sub>2</sub>Te<sub>3</sub>–Sb<sub>2</sub>Te<sub>3</sub> в области возбуждения плазмонов и межзонных переходов. // Оптика и спектроскопия. 2010, т. 109, № 6, с. 958–963.
- Вейс А.Н. Термоэлектрики и их применения. СПб.: Изд-во ФТИ. 2006. 316 с.
- Koumoto K., Mori T. Thermoelectric nonmaterial's design and applications
- springier series in materials Science. Springer. New York. 2013, pp. 387–398.
- Гольцман Б.М., Кудинов В.А., Смирнов И.А. Полупроводниковые термоэлектрические материалы на основе Bi<sub>2</sub>Te<sub>3</sub>. М.: Наука, 1972, 320 с.
- Кутасов В.А., Лукьянова Л.Н. Термоэлектрические свойства твердых растворов Bi<sub>2-x</sub>Sb<sub>x</sub>Te<sub>3</sub>. // ФТТ. 2006, т. 48, № 12, с. 2164–2169.
- Гольцман Б.М., Иконникова Л.Н., Кутасов В.А., Равич Ю.И. // ФТТ. 1985, т. 24, № 2, с. 334–341.
- Елисеев А.А., Кузьмичева Г.М. О реализации закона простых, постоянных кратных отношений в кристаллохимии халькогенидов подразделенных элементов. // ЖХХ. 1979, т. 24, № 1, с. 68–73.

**REFERENCES**

- Svechnikova E.E., Nihezina I.Ju., Korzhuev M.A. Thermoelectric properties of crystals Bi<sub>2</sub>Te<sub>2.7</sub>Se<sub>0.3</sub> *Neorganicheskie materialy - Inorganic Materials*. 2011, vol. 47, no. 12, pp. 1442–1446. (In Russian).
- Stepanov N.P., Kalashnikov A.A., Ulashkevich Ju.V. Optic functions of crystals of solid solutions Bi<sub>2</sub>Te<sub>3</sub>–Sb<sub>2</sub>Te<sub>3</sub> in the excitation field of plasmons and interseasonal transitions. *Optika i spektroskopija - Optics and Spectroscopy*. 2010, vol. 109, no. 6, pp. 958–963. (In Russian).
- Vejis A.N. Thermo-electrics and their use. St. Petersburg: FTI Publ. 2006, 316 p.
- Koumoto K., Mori T. Thermoelectric nonmaterial's design and applications springier series in materials Science. Springer. New York. 2013, pp. 387–398.
- Gol'cman B.M., Kudinov V.A., Smirnov I.A. Semiconductor Bi<sub>2</sub>Te<sub>3</sub>-based thermo-electric materials. Moscow: Nauka Publ., 1972, 320 p.
- Kutasov V.A., Lukjanova L.N. Thermoelectric properties of solid solutions Bi<sub>2-x</sub>Sb<sub>x</sub>Te<sub>3</sub>. *Fizika tverdogo tela - Physics of the Solid State*. 2006, vol. 48, no. 12, pp. 2164–2169. (In Russian).
- Gol'cman B.M., Ikonnikova L.N., Kutasov V.A., Ravich Ju.I. *Fizika tverdogo tela - Physics of the Solid State*. 1985, vol. 24, no. 2, pp. 334–341. (In Russian).
- Eliseev A.A., Kuz'micheva G.M. On implementation of the law of permanent simple proportions in crystal chemistry of chalcogenides of rare earth elements. *Zhurnal Neorganicheskoi Khimii - Russian Journal of Inorganic Chemistry*. 1979, vol. 24, no. 1, pp. 68–73.

**SYNTHESIS AND THERMOELECTRIC PROPERTIES OF MATERIALS BASED ON MULTICOMPONENT SOLID SOLUTIONS Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub>****K.L.Shirinov<sup>1</sup>, D.S.Ajdarova<sup>2</sup>, O.M.Aliyev<sup>2</sup>, V.R.Ragimova<sup>2</sup>**

*Azerbaijan State Pedagogical University  
AZ1001 Baku, U. Hajibekov str. 34; e-mail: kindteacher2010@mail.ru  
Acad. M. Nagiyev Institute of Catalysis and Inorganic Chemistry  
National Academy of Sciences of Azerbaijan  
AZ 1143 Baku, H. Javid Ave., 113; e-mail: qkki@qkki.science.az*

*Multi-component solid solutions Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub> have been synthesized and their thermoelectric properties examined by means of physical-chemical analysis. It revealed that material of Bi<sub>1.88</sub>Sb<sub>0.06</sub>Nd<sub>0.06</sub>Te<sub>2.82</sub>Se<sub>0.09</sub> composition is characterized by high thermoelectric effectiveness (Z=3.52·10<sup>3</sup> K<sup>-1</sup>).*

**Keywords:** solid solution, thermoelectric properties, electric conductivity, heat conductivity, thermoelectric effectiveness

**СИНТЕЗ И ТЕРМОЭЛЕКТРИЧЕСКИЕ СВОЙСТВА МАТЕРИАЛОВ НА ОСНОВЕ МНОГОКОМПОНЕНТНЫХ ТВЕРДЫХ РАСТВОРОВ Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub>****К.Л. Ширинов<sup>1</sup>, Д.С. Аждарова<sup>2</sup>, О.М. Алиев<sup>2</sup>, В.М. Рагимова<sup>2</sup>**

*Азербайджанский государственный педагогический университет  
AZ1001 Баку, ул.У.Гаджибекова, 34; e-mail: kindteacher2010@mail.ru  
Институт катализа и неорганической химии им. акад. М.Нагиева  
Национальной АН Азербайджана  
AZ 1143 Баку, пр.Г.Джавада, 113; e-mail: qkki@qkki.science.az*

*Синтезированы многокомпонентные твердые растворы Bi<sub>2-x</sub>(Sb, Ln)<sub>x</sub>Te<sub>3-y</sub>,Se<sub>y</sub>S<sub>x</sub> и методами физико-химического анализа изучены их термоэлектрические свойства. Установлено, что материала состава Bi<sub>1.88</sub>Sb<sub>0.06</sub>Nd<sub>0.06</sub>Te<sub>2.82</sub>Se<sub>0.09</sub> характеризуется высокой термоэлектрической эффективностью (Z=3.52·10<sup>3</sup> K<sup>-1</sup>).*

**Ключевые слова:** твердый раствор, термоэлектрические свойства, электропроводность, теплопроводность, термоэлектрическая эффективность.